


Qırmancı kimi roman

“Fələk qırmancı” romanı barədə



Nitşenin əsrən-əsrə cavabı dəyişən maraqlı bir sualı var: “Görəsən, köhnəni tamam dağıtmadan, ciddi şəkildə mühafizə edərək, yeni-ni qurmaq mümkündürmü?”

Qədim Yunan və Roma tarixçilərinin fikrincə, tarixin qeydə alınmasının əsas iki məqsədi vardı: birinci si, dünyaya hakim olan güclərin - dövlətlərin, imperiyaların uğurlarını, qəlebelərini diri saxlamaq, ikincisi isə qəhrəman, cəngavər, fəzilətli adamların gördüyü işləri unudulmaqdan xilas etmək. Yəni qədim yunanlılara və romalılara görə, tarixin yazılmışının mənası “baxın dünya-da belə adamlar olub, dərs götürün” deməkdir.

Orta əsrlərdə də tarixə münasibətdə dəyişən heç nə olmur, kralların səltənet illəri və hakimlərin vəzife bölgüsüne aid xırda-para qeydlər, vəssalam.

İntibah dövrünün tarixçiləri özlərinə qədim dövrün tarixçiliyini nümunə götürdülər, balaca bir fərqli: bu dövrdə artıq rasionallıq və dünyəvilik önə plana çıxarıldı.

XIX əsrə tarixə pozitivist yanaşma hakim oldu. Auqusto Komtun əsərləri ilə zirvəyə çıxan bu tarix anlayışına görə, “adlarla dolu tarix anlayışı” yararsızdır; keçmiş yalnız fərdi və kollektiv təbətin bağlı olduğu sabit, konkret qaydalarla açıqlamaq mümkündür”.

Modernizm nəzəriyyəsində tarixə münasibət belə idi ki, tarix elmi bu gündən baxaraq keçmiş yazdığı üçün, əslində, elə bugünü, indini yazar. Modernist filosofların bir çoxu inanırdı ki, tarix universal qaydalar üzrə inkişaf edir, yəni sanki bütün dünya müəyyən bir hədəfə doğru xətti olaraq yol gedir və axırda xoşbəxt sona yetişəcək.

Modernizmin böyük Tarix iddiası və keçmişin bütünlükə inkarına qarşı çıxan postmodernə isə hər şeyə olduğu kimi, tarixə münasibət də fərqli oldu. Postmodernizmin tarixə yanaşmasını “alternativ tarix”, “subyektiv tarix”, “individual tarix” kimi sözlərlə ifadə etmək olar, yaxud nəzəriyyədəki adı ilə “Yeni tarixçilik” (New historism). Bu yeni yanaşma-yə görə, tarix ağlı yox, zamana və məkana “pərcimlənmiş” adı insanların tarixi olmalıdır. Postmodernizmdə tarixə hər müraciət, hər tarix yazmaq cəhdidir, fərdidir, subyektivdir.

Postmodernistlər üçün tarix də roman kimi fərdi şəkildə qurulmuş, subyektiv şəkildə şərh olmuş bir şeydir.

Qan Turalının ikinci romanı “Fələk qırmancı” da tarixə bu cür subyektiv yanaşma ilə yazılıb. Romanda iki paralel zaman, iki fərqli xət var: birinci xət XVII əsr-dəki bir sufi əhvalatıdır, ikinci xətdə isə əhvalatlar günümüzdə - XXI əsrə cərəyan edir. Hər iki xətdə də zamana, keçmişə, tarixin müəyyən bir parçasına fərdi, subyektiv rakursdan yanaşılıb. Müəllif romanda həm sufizmə, həm XXI əsrə baş verən əhvalatda tarixi-bioqrafik reallığa yox, öz fantaziyası ilə yeniden inşa etdiyi reallığa köklənib. Konkretləşdirək. Məsələn, romanın adı - “Fələk qırmancı” mərhum jurnalist Mehdi Bəyazidin sağlığında yazmaq istədiyi, deyilənə görə, müəyyən hissələrini yazdıığı əsərin adıdır. Qan Turalının da qəhrəmanının adı Mehdidir. Bu ad təsadüfi seçilməyib, Mehdi adı islamda da, sufizmde də arxasında bir çox əhvalatların dayandığı ad-simvoldur. Qan Turalı qəhrəmanına bu adı seçmək-lə keçmiş zamanla indini gözögörünməz tellərlə bir-birinə bağlayır, üstəlik, Mehdi “Fələk qırmancı”nı yazmaq istəyen yəzici kimi, yaxın tarixdəki real şəxsdir. Subyektivlik isə burdadır ki, Qan Turalı nə sufizmə, nə də mərhum Mehdi Bəyazidə kanonik, bioqrafik, xətti, ənənəvi formada yanaşır və bu mənada romanın sufizm müəllifin öz sufizmi, romanın Mehdi də bir az gerçədən yaşamış mərhum Mehdidir, bir az da müəllifin uydurduğu personaj. Bunları bir-birindən ayırmak çətin və əslində, əbəsdir.

Dedik ki, “Fələk qırmancı” romanı mətn içinde mətn metodu ilə qurulub; romanda paralel zamanlar, pastiş/parodiya kimi çağdaş romançılığın məşhur fəndlərin istifadə olunub və qeyd olunan cəhətlərdən əlavə bizim ədəbiyyatımızdan Yusif Səmədoğlunun “Qətl günü”, qərb ədəbiyyatından Tolstoyun “Sergi ata”, Orxan Pamukun “Yeni həyat”, Meşa Selimoviçin “Dərvish və ölüm” romanları ilə intertekstual əlaqə yaradılıb. Birinci şəxsin dilindən yazılan roman “əsərət-azadlıq” xətti üzrə inkişaf etdirilsə də, əsər boyu “inanc-şübəh”, “sevgi-nifrat”, “yazmaq-yazmamaq”, “yaddaş-yaddaşsızlıq” kimi yan mövzular da romanın əsas xətti ilə iç-içə keçib, beləliklə, çoxqatlılıq yaradılıb.

“Fələk qırmancı” romanının qəhrəmanı yazmaqdan imtina etmiş bir ədəbiyyatçıdır və roman bu tərefilə də bizim ədəbiyyatda yeni hadisədir. Yazmaqdan imtina etmiş yəzicilərin həyatını romanlaşdırıran ispan yəzici Enrike Vila Matasın “Bartlbı və çevrəsi” əsərindəki “bartlbilik” terminindən istifadə etsək, deyə bilərik ki, Qan Turalının bu romanı həm də “milli bartlbilər” haqqındadır. Bu baxımdan, bizim ədəbiyyatda son on ildə çox danışılan, lakin bədii mətn səviyyəsində adekvat həllini tapmayan postmodernist nəşrin günümüzdəki ən yaxşı nümunələrindən olan “Fələk qırmancı” qırmancı kimi romanıdır.



■ Qismət

5 mart 2016

WWW.KASPI.AZ

SƏRBƏST

13